

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədrinin “ 24 ”dekabr 2014-cü il tarixli 358K № li əmri ilə təsdiq edilmişdir

## VƏZİFƏ TƏLİMƏTİ

<b>Dövlət orqanının adı:</b>	Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
<b>Sektorun adı:</b>	Beynəlxalq əlaqələr sektoru
<b>Vəzifənin adı:</b>	baş məsləhətçi
<b>Vəzifə maaşı:</b>	530 manat
<b>Vəzifə təsnifatı:</b>	inzibati vəzifələrin 5-ci təsnifatı
<b>İş yerinin ünvanı:</b>	Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 874-cü məhəllə
<b>Bilavasitə tabe olduğu şəxs:</b>	sektor müdiri
<b>Qulluq funksiyaları:</b>	<ul style="list-style-type: none"><li>– fəaliyyət istiqaməti üzrə beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak;</li><li>– Komissiyada keçirilən beynəlxalq görüşlər zamanı təşkilati işlərin görülməsi;</li><li>– xarici və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqların aparılmasında iştirak;</li><li>– sektorun fəaliyyət istiqaməti üzrə dövrü hesabatların hazırlanmasında iştirak;</li><li>– dövlət qulluğu sahəsində beynəlxalq təcrübənin və onun tətbiqi imkanlarının öyrənilməsi və təkliflərin verilməsi;</li><li>– Komissiyaya daxil olan və Komissiyadan göndərilən yazışmaların xarici dillərə tərcüməsinin təşkil edilməsi;</li><li>– Komissiya tərəfindən və ya başqa təşkilatlar ilə birgə keçirilən tədbirlərin təşkilində iştirak;</li><li>– vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.</li></ul>
<b>İxtisas tələbləri:</b>	beynəlxalq münasibətlər, beynəlxalq hüquq, filologiya və dilşünaslıq ixtisasları üzrə ali təhsil
<b>Staja dair tələb:</b>	ixtisası üzrə azı 2 il iş stajı
<b>Kompüter biliklərinə dair tələblər:</b>	(MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – orta-yüksək səviyyədə
<b>Xarici dil bilikləri:</b>	rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)
<b>Təşkilatçılıq səriştəsi:</b>	orta səviyyədə
<b>Problemi həll etmək səriştəsi:</b>	orta səviyyədə
<b>Qərarvermə qabiliyyəti:</b>	orta səviyyədə
<b>Ünsiyyət qabiliyyəti:</b>	yüksək səviyyədə

**Qeyd:** “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu vəzifə müsabiqə və ya müsahibə yolu ilə tutulur.